



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafi Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EİF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseismik rayonlaşdırılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Qədirov Fəxrəddin Əbülfət oğlu

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EİF-2010-1(1)- 40/18-M-21

Müqavilənin imzalanma tarixi: 14 mart 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 aprel 2011-ci il – 1 aprel 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

**1** Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  
(burada doldurmah)

Proyektin məqsədi Bakı şəhərinin tarixi mərkəz hissəsinin (~30 kv.km) mikrotremor ölçü məlumatları əsasında Naqaşı-Nakamura üsulu əsasında seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanmasıdır. Bu məqsədə aşağıdakı işlər yerinə yetirilmişdir:

1. Bakı şəhərinin tarixi mərkəz hissəsində (~30 kv.km) 255 əsas və 105 müşahidə nəzarət nöqtələrində Guralp sistemi CMG-5TDE digital (rəqəmlü) akselerometri vasitəsilə mikrotremor ölçüləri aparılmışdır.

2. Müqayisəli analiz məqsədi ilə Şamaxı, Neftçala, Kürdəmir və Şəki rayonlarında etalon mikrotremor ölçüləri aparılmışdır.

3. Alınmış məlumatlar bazası əsasında rezonans tezliklər hesablanmış və ərazinin rezonans tezliklər xəritəsi hazırlanmışdır.

4. Alınmış məlumatlar bazası əsasında qrunutun gücləndirmə əmsali hesablanmış və paylanma qanuna uyğunluğunu əks etdirən ərazi qrunutlarının gücləndirmə əmsali xəritəsi hazırlanmışdır.

5. Mikrotremor ölçü məlumatları əsasında Naqaşı-Nakamura üsulu əsasında tədqiqat ərazisinin seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanmışdır.

#### Naqaşı-Nakamura üsulu.

Naqaşı-Nakamura üsulu ilə mikroseysmik rayonlaşdırılma aparılması öz aralarında sinxronizasiya edilmiş seysmik qəbul edicilər şəbəkəsinin qurulmasına ehtiyac olmaması səbəbindən çox əlverişlidir. Bu üsul süni seysmik dalğa mənbəyinin olmasını da tələb etmir və burada zondlayıcı siqnal olaraq texnogen və ya fona uyğun təbii mikroseysmik dalğalar istifadə edilir. Bu üsul dünyada Nakamypa və ya qrunutun amplituda-tezlik xarakteristikası üsulu adı ilə geniş tətbiq edilir.

Naqaşı-Nakamura üsulu seysmik kükün üç komponentinin ölçülmesinə və HVSR (method horizontal to vertical spectrum ratio) analizi əsaslanaraq mikroseysmlərin üfüqi komponentləri ilə şaqulli komponentlərinin (E-W və N-S) spektral nisbətlərini hesablamaya imkan verir. Bu metod in situ digər üsullardan fərqli olaraq bir stansiya ilə müşahidə nöqtələrində növbə ilə yerləşdirilərək aparılır və sinxron ölçülerin olmasını tələb etmir.

Müşahidə nöqtələrin koordinatları GPS vasitəsi ilə WGS-84 sistemində təyin olunmuşdur. Hər nöqtədə 90 dəqiqə ölçü aparılıb. İlkin nəticelərə əsasan Bakı şəhərinin qrunutları üçün titrəyişlərin amplitudasının güclənmə əmsalının və rezonans tezliklərin paylanması xəritələri tərtib olunmuşdu. Bu xəritələr şəhər üzrə qrunut şəraitlərinin dəyişikliyini və müxtəlif tərkibini təsdiq edir. Bu da öz növbəsində seysmik təhlükənin hesablanmasında gələcəkdə nəzərə alınmalıdır.

Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

(burada doldurmali)

Planda nəzərdə tutulmuş mikrotremor ölçmə işləri hava şərtlərinə bağlı olaraq və texniki çətinliklər səbəbindən 95% yerine yetirilmişdir. Əldə olunmuş mikrotremor ölçülərinin dəqiqlik dərəcəsinin yoxlanılması və ölçülərdən əldə edilən parametrlərin baza məlumatları kimi istifadəsi -100%.

Nəzəri tədqiqatlar və xəritələrin hazırlanması-100%

Kütlevi informasiya vasitələrində məlumatlaşdırırmalar-100%

Konfranslarda iştirak- 100%

Məqalələrin nəşri-70%

Yeni avadanlıq və program təminatlarının alınması-100%

Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

(burada doldurmali)

Elmi nəticə. Son illər dünyada zəlzələ mövzusuna maraq artmışdı. 2000-ci ilin noyabr ayının 25-də Bakı şəhərində baş vermiş zəlzələ bir daha göstərdi ki, dünyanın qabaqcıl ölkələrində öz əksini tapmış və seysmik təhlükənin azaldılmasına xidmət göstəren üsulların ölkə daxilində tətbiq etməyi vacibliyi gəlib çatmışdı. Bu baxımdan, ilk dəfə olaraq, real ölçmələr əsasında, Naqaşı-Nakamura üsulunu tətbiq etməklə şəhərin rezonans tezliklərinin, qrunutun gücləndirmə əmsalının paylanması və seysmik mikrorayonlaşdırma xəritələri hazırlanmışdır. İlk dəfə əldə edilən bu məlumatlar Bakı şəhərinin dəqiq seysmik təhlükə və risk xəritələrinin hazırlanmasında və seysmik təhlükənin və dağıntıların miqyasının azaldılması üçün effektiv planı həyata keçirmək siyasetində istifadə edilecəkdir.

Əldə edilən elmi-praktik verdişlər, məlumatlar bazası və nəticələr magistr diplom işi və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin hazırlanmasında istifadə ediləcəkdir.

### Tətbiq sahələri

Alınmış nəticələr Bakı şəhərinin infrastrukturunun intensiv inkişaf etdiyi, şəhərin baş planının və şəhər torpaqlarının istifadəsi planının dəyişdiyi dövrde şəhər bələdiyyəsi və icra strukturları, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS) uyğun strukturları, tikinti və sigorta kompaniyaları üçün xüsusilə maraqlı olacaqdır.

- Tikinti və şəhərsalma
- Xilasetmə təşkilatları
- Neft və Qaz kəmərləri düzəngahının seçilməsi

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməkla, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, noşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

(burada doldurmali)

1. Gulam Babayev, Fakhraddin Gadirov T1-P44. Seismic monitoring in Azerbaijan in aspects of seismic hazard assessment. Book of Abstracts COMPREHENSIVE NUCLEAR-TEST-BAN TREATY: SCIENCE AND TECHNOLOGY. 2011. 8–10 June. Hofburg Palace, Vienna, Austria. p.47-48

2. Kadirov F., Floyd M., Alizadeh A., Guliev I., Reilinger R., Kuleli S., King R., Toksoz M. N., 2012. Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan, Natural Hazards, doi: 10.1007/s11069-012-0199-0. IF: 1.983

3. Кадиров Ф.А., Бабаев Г.Р., Гадиров А.Г., Сафаров Р.Т., Мухтаров А.Ш. «Микросейсмическое районирование города Баку по данным микротреморных измерений». В книге: Проблемы снижения природных опасностей и рисков. Материалы Международной научно-практической конференции «ГЕОРИСК 2012». В 2-х т. Том 1. Москва. РУДН. 2012 г. 348 с., стр. 94-98.

4. Kadirov F., Babayev G., Gadirov A. Analysis of horizontal to vertical spectra of microseismis for Baku city. IV International Conference "Problems of Cybernetics and Informatics" (PCI' 2012), September 12-14, 2012, pp. 96-98

5. Kadirov F.A., Babayev G.R., Gadirov A.H., Safarov R.T. SITE RESPONSE STUDIES IN BAKU CITY. VIII AZERBAIJAN INTERNATIONAL GEOPHYSICAL CONFERENCE. Baku -2012. 3-5 October, p.101.

6. Kadirov F.A., Babayev G.R., Gadirov A.H., Safarov R.T. Site Effect Evaluation Based On Microtremor Measurements For Baku City. Seismoforecasting researches carried out in the Azerbaijan Territory. Republican Seismic Survey Center of Azerbaijan National Academy of Sciences, Baku, 2012, pp. 530-534.

7. Кадиров Ф.А., Кадыров А.Г., Карагезова Н.Р. Карта сейсмической сотрясаемости территории Азербайджана для значений интенсивности I $\geq$ VII. Изв. НАНА Серия Наук о Земле. 2012. №3.

8. Telesca, L., Babayev, G., Kadirov, F. Temporal clustering of the seismicity of the Absheron-Prebalkhan region in the Caspian Sea area, Nat. Hazards Earth Syst. Sci., Vol. 12, 2012, pp. 3279-3285, doi:10.5194/nhess-12-3279-2012. IF: 1.983

9. Кадиров Ф.А., Сафаров Р.Т. Деформация земной коры Азербайджана и

сопредельных территорий по данным GPS-измерений. Azerbaycan MEA, Xəbərlər. Yer Elmləri. 2013. №1, s. 47-55

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  
(burada doldurmali)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
COMPREHENSIVE NUCLEAR-TEST-BAN TREATY: SCIENCE AND TECHNOLOGY.  
2011. 8–10 June. Hofburg Palace

XXVth General Assembly of International Union of Geodesy and Geophysics, in Melbourne, Australia, 27 June -07 July 2011

Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. WEGENER 2012 (17-20 Sep 2012 Strasbourg - France). Earthquake Geodesy and Geodynamics: From giant to small scale events. 16th General Assembly of WEGENER on earth deformation and the study of earthquakes using geodesy and geodynamics.

“GPS velocity field across the Caucasus” American Geophysical Union’s 45th annual Fall Meeting, San Francisco, California, 3–7 December, 2012

IV International Conference “Problems of Cybernetics and Informatics” (PCI’ 2012), September 12-14, 2012, pp. 96-98

Международная научно-практическая конференция «ГЕОРИСК 2012», организованная Российской Академией Наук и Министерством по Чрезвычайным Ситуациям (МЧС) России, Российский Фонд Фундаментальных Исследований, октябрь, 2012

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və şöbənin aparıcı elmi işçisi Azər Qədirov Türkiyənin Pamukkale Universitetində keçirilmiş beynəlxalq simpoziumda iştirak ediblər. Türkiye, Azərbaycan və Koreya alimləri üçün təşkil olunmuş tədbir “KAT 2012” adı altında həyata keçirilib.

Tədbirdə F.Qədirov və A.Qədirov “Azərbaycan ərazisinin seysmik titrəmə xəritəsi” adlı məruzə ilə çıxış ediblər (plenar).

	<p>Yer Elmleri üzre Respublika Seminari  AMEA Geolojiya Institutunun Elmi Şurasında  COMPREHENSIVE NUCLEAR-TEST-BAN TREATY: SCIENCE AND TECHNOLOGY.  2011. 8–10 June. Hofburg Palace (dəvətli, şifahi)  Rusiya Elmlər Akademiyası Geolojiya Institutunun Elmi Şurası, 2011, iyun (dəvətli, şifahi)</p> <p>XXVth General Assembly of International Union of Geodesy and Geophysics, in  Melbourne, Australia, 27 June -07 July 2011 (dəvətli, şifahi)</p> <p>Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. WEGENER 2012 (17-20 Sep  2012 Strasbourg - France). Earthquake Geodesy and Geodynamics: From giant to small scale  events. 16th General Assembly of WEGENER on earth deformation and the study of earthquakes  using geodesy and geodynamics. (dəvətli, şifahi)</p> <p>"GPS velocity field across the Caucasus" American Geophysical Union's 45th annual Fall  Meeting, San Francisco, California, 3–7 December, 2012 (şifahi)</p> <p>IV International Conference "Problems of Cybernetics and Informatics" (PCI' 2012),  September 12-14, 2012, pp. 96-98 (şifahi)</p> <p>Международная научно-практическая конференция «ГЕОРИСК 2012»,  организованная Российской Академией Наук и Министерством по Чрезвычайным  Ситуациям (МЧС) России, Российский Фонд Фундаментальных Исследований, октябрь,  2012 (dəvətli, şifahi)</p>
10	<p>Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektlaşdırma  məmulatları  (burada doldurmali)</p> <p>GURALP-based CMG-5TDE digital accelerometer- 1 ədəd (4658.89AZN)  GPS Navigator-CNT 900BW 369 manat  GPS Monitor HZ7820 Mitsubishi Lancer 349 manat  Shake2000 (Geomotions Suite DVD disk+ USB Key) Licensiya Komputer Programı-1 ədəd  (1032.50 manat)  Leica DISTO D8-Lazerməsafə ölçən cihazı (1180 manat)  Dəftərxana və ofis ləvazimatları</p>
11	<p>Yerli həmkarlarla əlaqələr  (burada doldurmali)</p> <p>Fövqəladə Hallar Nazirliyi (Fuad Hacizadə- infrastrukturun inkişafı Baş idarəsinin Təşkilati-analitik və regionlarla iş idarəsinin Elmi-texniki məsələlər üzrə sektorunun baş məsləhətçisi, texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Şirkəti, BP, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Ələsgərov A.A. – Komitə sədri, Hüseynova M.Ə. - Komitənin Layihə işlərinin təkmilləşdirilməsi və elm şöbəsinin müdürü)</p> <p>Layihə mövzusu üzrə metodika ilə əlaqədar AIMROC şirkəti nümayəndələrinə seminar verilmiş və Çovdar yatağı ərazisinə tətbiqi müzakirə edilmişdir</p>

12	<p>Xarici həmkarlarla əlaqələr (burada doldurmali)</p> <p>Professor Harş Qupta (Beynəlxalq Geodeziya və Geofizika İttifaqının prezidenti) Professor Fumio Kaneko (Yaponiya) Türkiyənin Deprem Araşdırma İnstitutunun mikrotremor ölçüləri üzrə mütəxəssisi Mete Mirzaoğlu ilə əlaqə saxlanılmış və lahiyə ərzində alınmış nəticələr onunla müzakirə olunaraq xaricdə çap olunması tövsiyə edilmişdir. Professor Luçiano Teleska (İtaliya) ilə alınan nəticələr birlikdə analiz olunmuşdur Professor Jean-Jack Wagner (Switzerland) ilə alınan nəticələr birlikdə analiz olunmuşdur</p>
13	<p>Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmali)</p> <p>teləbə hazırlığı (Abbasov R.E.) magistr elmi adı alınması (Əhədov B.F.) geologiya-mineraloziya elmlər doktoru elmi adı alınması (Babayev Q.R.) geologiya-mineraloziya elmlər üzrə fəlsəfə doktoru elmi adı alınması (Səfərov R.T.) geologiya-mineraloziya elmlər üzrə fəlsəfə doktoru elmi adı alınması (Qaragözova N.R.)</p>
14	<p>Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)</p>
15	<p>Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)</p> <p>2011-2012-ci illərdə alınan məlumatlar və nəticələr İtaliyanın Bikokka Milan Universitetinin Yer və etraf mühit elmləri şöbəsinin professoru Alessandro Tibaldi ilə birlikdə müəyyən nəticələr müzakirə olunmuşdur (Qulam Babayev).</p>
16	<p>Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)</p> <p>Kütləvi informasiya vasitələrində və internet saytlarda çıxışlar olmuşdur. Lider TV, İctimai TV, Space TV, Xəzər TV və AMEA-nın press-konfransında müsahibələr, Azərbaycan qəzeti, Xalq qəzeti:</p> <p><a href="http://www.azerbaijan-news.az/index.php?mod=3&amp;id=12582">http://www.azerbaijan-news.az/index.php?mod=3&amp;id=12582</a>  <a href="http://www.science.gov.az/az/index.php?id=4979">http://www.science.gov.az/az/index.php?id=4979</a>  <a href="http://ru.apa.az/news_Обнародовано,_на_каких_территориях_231035.html">http://ru.apa.az/news_Обнародовано,_на_каких_территориях_231035.html</a>  <a href="http://www.science.az/az/index.php?id=4979">http://www.science.az/az/index.php?id=4979</a>  ve digər.</p>


**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

\_\_\_\_\_  
(imza)  
"—" 2013 -cü il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Qədirov Fəxrəddin Əbülfət oğlu

(imza)  
"29" 03 2013 -cü il



Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

\_\_\_\_\_  
(imza)  
"—" 2013 -cü il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi  
məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EİF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik  
rayonlaşdırılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Qədirov Fəxrəddin Əbülfət oğlu

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EİF-2010-1(1)- 40/18-M-21

Müqavilənin imzalanma tarixi: 14 mart 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 aprel 2011-ci il – 1 aprel 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli  
xarakteristikası

Son 20 ildə dünyada güclü zəlzələlərin baş verməsi zəlzələlərin proqnozu, təhlükə və  
risklərin öyrənilməsi probleminin günümüzə də aktual olduğunu meydana gətirmişdir. 2000-ci  
1 ilin noyabr ayının 25-də Bakı şəhərində baş vermiş zəlzələ bir daha göstərdi ki, dünyanın  
qabaqcıl ölkələrində öz əksini tapmış və seysmik təhlükənin azaldılmasına xidmət göstəren  
üsulların ölkə daxilində tətbiq etməyi vacibliyi gəlib çatmışdır. Bu baxımdan, ilk dəfə olaraq,  
real ölçmələr əsasında, Naqaş-Nakamura üsulunu tətbiq etməklə şəhərin rezonans  
tezliklərinin, qrunutun gücləndirmə əmsalinin paylanması və seysmik mikrorayonlaşdırma xəritələri  
hazırlanmışdır. İlk dəfə əldə edilən bu məlumatlar Bakı şəhərinin dəqiq seysmik təhlükə və  
risk xəritələrinin hazırlanmasında və seysmik təhlükənin və dağııntılarının miqyasının azaldılması  
Üçün effektiv planı həyata keçirmək siyasetində istifadə ediləcəkdir. Aparılmış tədqiqat  
nəticəsində Bakı şəhəri ərazisi üçün qrunutun xüsusiyyətlərinin 2011-2012-ci illər üçün baza  
məlumatları hazırlanmışdır ki, buda gelecekdə hündür bina və iri qurğuların tikilməsi ilə

əlaqədar qrunutun xüsusiyyətlərinin və mikroseysmikliyin dəyişilməsini izləməyə imkan saxlayacaqdır. Bu zamana kimi, keçmiş sovet respublikası ərazisində S.V.Medvedyevin qrunutun akustik sərtliyinə və qrunutun spektral xarakteristikalarına əsaslanan seysmik mikrorayonlaşdırma aparılırdı. Bu metod eyni zamanda Abşeron yarımadasının və Bakının seysmik mikrorayonlaşdırılması üçün istifadə edilmişdir. 1960-1963-cü illərdə Bakı və Sumqayıt şəhərləri üçün tədqiqatlar Azerbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun Yer Fizikası Seksiyasının "Seysmik rayonlaşdırma və mühəndis seysmologiya" laboratoriyasında aparılmışdır. Bu tədqiqatlar nəticəsində Bakı və Sumqayıt şəhərləri üçün geoloji profillər üzrə qrunutun seysmik sərtliyi və seymik intensivlik xüsusiyyətlərini göstərən albom tərtib olunmuşdur. Bakı və Sumqayıt şəhərləri üçün zərbə ilə seysmik dalğalar yaradılaraq aparılan ölçmələrin nəticələri geoloji və litoloji məlumatlarla birlikdə istifadə edilerek regional mikroseysmik rayonlaşdırma xəritələri tərtib olunmuşdur. Makroseysmik, geoloji və seysmik hadisələrin müxtəlif stansiyalardakı üfüqi və şaquli rəqsləri istifadə edilərək hazırlanmış bu xəritə regional olub şəhər ərazisini biri digərindən bir bal fərgi olan üç zonaya ayırmışdır. Şəhərin seysmik stansiyalar olmayan bəzi hissələrində isə mühəndisi-seysmoloji üsul tətbiq edilərək hazırlanan bu xəritənin yenilənməsinə və daha dəqiq və kiçik aralıqlarla təkmilləşdirilmiş müasir alətlərlə aparılan ölçülərə əsaslanan mikroseysmik rayonlaşdırma xəritəsinin hazırlanmasına böyük ehtiyac yaranmışdır.

Son illərdə Abşeron yarımadasında güclü infrastruktur dəyişikliklər, çox sayıda yüksək binaların tikilməsi və böyük həcmdə su getirilmesi və s. bu kimi təsirlər qrunutun fiziki xassələrinin dəyişilməsinə səbəb olmuşdur. Bu güne kimi hazırlanmış Bakı şəhərinin mikroseysmik rayonlaşdırma xəritəsi real şəraiti eks etdirmir. Son zamanlar yeni metodların hazırlanması və bir çox böyük şəhərlərdə tətbiqinin müsbət nəticələrə gətirdiyi (Yaponiya, ABŞ, Türkiye, İtaliya, Çin, Hindistan, İndoneziya, Rumınıya və s.) nəzərə alınaraq Bakı şəhərinin yeni instrumental mikroseysmik müşahidələr əsasında mikroseysmik rayonlaşdırma xəritəsi hazırlanmışdır.

Yeni hazırlanmış Bakı şəhərinin mikroseysmik rayonlaşdırma xəritəsi əvvəlkilərdən instrumental kiçik addımlarla aparılan mikroseysmik ölçülerin əsasında Naqaşı-Nakamura üsulunu tətbiqi və daha böyük sahəni əhatə edərək qrunutun rezonans tezliyi, böyütmə əmsali, maksimum təcili xəritələrinin hazırlanması ilə fərqlənir.

(burada doldurmali)

Layihənin nəticələrinin əməli (təcürü) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

(burada doldurmali)

Layihənin əməli nəticələrinin Bakı şəhərinin infrastrukturunun intensiv inkişaf etdiyi, şəhərin baş planının və şəhər torpaqlarının istifadəsi planının dəyişdiyi dövrde şəhər bələdiyyəsi və icra strukturları, Fövqəladə Hallar Nazirliyini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS) uyğun strukturları, tikinti və siyorta kompaniyaları üçün istifadə olunması planlaşdırılır ki, bu məsələ onlarla aparılan görüşmələrdə müzakirə edilib. Alınmış nəticələr aşağıdakı sahələr üçün aktual olub praktik əhəmiyyət daşıyır:

- Tikinti və şəhərsalma
- Xilasetmə təşkilatları
- Neft və Qaz kəmərləri düzəngahının seçilməsi

Əldə edilən məlumatlar Fövqəladə Hallar Nazirliyi (Fuad Hacızadə- infrastrukturun

İnkişafı Baş idarəsinin Təşkilati-analitik və regionlarla iş idarəsinin Elmi-texniki məsələlər üzrə sektorunun baş məsləhətçisi, texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Şirkəti, BP, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Ələsgərov A.A. – Komitə sədri, Hüseynova M.Ə. - Komitənin Layihə işlərinin təkmilləşdirilməsi və elm şöbəsinin müdürü) ilə istifadəsi imkanları müzakirə edilmişdir.

Layihə mövzusu üzrə metodika ilə əlaqədar AIMROC şirkəti nümayəndələrinə seminar verilmiş və Çovdar yatağı ərazisində tətbiqi müzakirə edilmişdir. Burada tətbiq edilən metodika Bakı-Tbilisi-Ceyhan neft boru kəməri boyu seysmik mikrorayonlaşdırma işinə tətbiq edilmişdir (BP EXPLORATION- CASPIAN SEA şirkəti ilə bağlanmış 10-BPCS-209996 sayılı müqavilə esasında).

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

Aparılmış tədqiqat nəticəsində Bakı şəhəri ərazisi üçün qrunutun xüsusiyyətlərinin 2011-2012-ci illər üçün baza məlumatları hazırlanmışdır ki, bu da gələcəkdə şəhərdə hündür bina və iri qurğuların tikilməsi ilə əlaqədar qrunutun xüsusiyyətlərinin və mikroseysmikliyin dəyişilməsini izləməyə imkan saxlayacaqdır.

Bakı şəhərinin risk xəritəsinin hazırlanmasında fundamental məlumat olaraq istifadə edilecekdir. Şəhər salma üzrə dövlət proqramlarının həyata keçirilməsində az təhlükeli yer seçimi üçün fundamental-praktik material kimi istifadə edilə bilər.

**SİFARIŞÇI:**

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 2013-cü il

**İCRAÇI:**

Layihə rəhbəri

Qədirov Fəxrəddin Əbülfət oğlu

(imza)

"19" 03 2013-cü il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"—" 2013-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EİF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseismik rayonlaşdırılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Qədirov Fəxrəddin Əbülfət oğlu

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EİF-2010-1(1)- 40/18-M-21

Müqavilənin imzalanma tarixi: 14 mart 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 aprel 2011-ci il – 1 aprel 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş		Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
		Çapa qəbul olunmuş və ya çapda olan	Dərc olunmuş		
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş				
2.	Məqalələr həmçinin xarici nəşrlərdə	7 3	1	1	

3.	Konfrans materiallarında məqalələr  O cümlədən, beynəlxalq konfras materiallarında	4 4	
4.	Məruzələrin tezisləri  həmçinin, beynəlxalq tədbirlərin toplusunda	4 4	
5.	Digər (icmal, atlas, kataloq və s.)		

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Aldılmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	COMPREHENSIVE NUCLEAR-TEST-BAN TREATY: SCIENCE AND TECHNOLOGY. 2011. 8–10 June. Hofburg Palace, Vienna, Austria	beynəlxalq	divar	1
2.	XXVth General Assembly of International Union of Geodesy and Geophysics, in Melbourne, Australia, 27 June -07 July 2011	beynəlxalq	plenar	1
3.	Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. WEGENER 2012 (17-20 Sep 2012 Strasbourg - France). Earthquake Geodesy and Geodynamics: From giant to small scale events. 16th General Assembly of WEGENER on earth deformation and the study of earthquakes using geodesy and geodynamics.	beynəlxalq	şifahi	1
4.	IV International Conference "Problems of Cybernetics and Informatics" (PCI' 2012), September 12-14, 2012,	beynəlxalq	şifahi	1

	Azerbaijan			
5.	Международная научно-практическая конференция «ГЕОРИСК 2012», организованная Российской Академией Наук и Министерством по Чрезвычайным Ситуациям (МЧС) России, Российский Фонд Фундаментальных Исследований, октябрь, 2012	beynəlxalq	şəfahi	1
6.	VIII AZERBAIJAN INTERNATIONAL GEOPHYSICAL CONFERENCE. Baku -2012. 3-5 October	beynəlxalq	şəfahi	1
7.	THE FIFTH INTERNATIONAL CONFERENCE. October 07-12, 2012. Baku, Azerbaijan	beynəlxalq	plenar, şəfahi	2
8.	Türkiyənin Pamukkale Universitetində beynəlxalq simpozium. Türkiyə, Azərbaycan və Koreya alimləri üçün təşkil olunmuş tedbir "KAT 2012", noyabr	beynəlxalq	dəvətli	1
9.	"GPS velocity field across the Caucasus" American Geophysical Union's 45th annual Fall Meeting, San Francisco, California, 3–7 December, 2012	beynəlxalq	şəfahi	1

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

İCRAÇI:

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 2013-cü il

Layihə rəhbəri

Qədirov Fəxrəddin Əbülfət oğlu

(imza)

"29" 03 2013-cü il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"—" 2013-cü il